

SAĞLAMLIQ ÜÇÜN HƏMRƏYLİK TƏŞƏBBÜSÜ

COVID-19 pandemiyasına qarşı mübarizə və Şərq Tərəfdaşlığı çərçivəsində dayanıqlı səhiyyə sektorunun yaradılması



Avropa İttifaqı və ÜST-nin Avropa üzrə Regional Ofisinin altı Şərq Tərəfdaşlığı ölkəsi - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada 35,2 milyon avroluq iki illik layihəsi.

AZƏRBAYCAN

LAYİHƏNİN NƏTİCƏLƏRİ
APREL 2020 - İYUN 2021

COVID-19-la ön cəbhədə mübarizə aparanların sağlamlığının qorunması

• Ölkədəki 60 səhiyyə müəssisəsinə (həbsxanadakı məhbuslara tibbi xidmət göstərən müəssisələr də daxil olmaqla) 10 000 üz sipəri, 10 000 qoruyucu eynək, 140 000 respirator maska, 8000 qoruyucu kombinezon və 987 000 müayinə əlcəyi təhvil verilib.

İnfeksiyanın profilaktikası və nəzarət

• Bakı, Şamaxı və Dağlıq Qarabağ münəqşəsinin təsirinə məruz qalmış 5 rayondakı 10 xəstəxana infeksiyaların profilaktikası və nəzarət (İPN) tədbirləri üzrə qiymətləndirilib.

• 7 tibb fakültəsi və 11 tibb kollecində təhsil alan 1400-dən çox tələbəyə tibb müəssisələrində əl gigiyenası və steril əlcək geyinməklə bağlı təlim keçilib.

• 5 rayonda fəaliyyət göstərən 5 ilkin səhiyyə müəssisəsində İPN tədbirlərinin qiymətləndirilməsi aparılıb və əl gigiyenası qaydalarına dair 400 poster paylanıb.

Yerli laboratoriyaların dəstəklənməsi

• Ölkənin 12 laboratoriya və nümunə toplama məntəqəsində çalışan 98 mütəxəssisə nümunələrin toplanması, saxlanması və daşınması ilə bağlı keyfiyyətin təminatı və biotəhlükəsizlik tədbirləri üzrə təlim keçilib.
• COVID-19 variantları və onların sürətli identifikasiyası və diaqnostikası üzrə vebinar keçirilib.

Ölkədaxili koordinasiya, nəzarət və laboratoriya qabiliyyətinin artırılması

• COVID-19-a qarşı cavab tədbirləri qabiliyyətinin qiymətləndirilməsinə əsasən milli səhiyyə tərəfdaşlarına COVID-19-a nəzarət və təmasların izlənilməsi sistemi, laboratoriya potensialı, ölkə səviyyəsində koordinasiya, planlaşdırma və monitorinqin təkmilləşdirilməsi üçün tövsiyələr verilib.

Vacib səhiyyə xidmətlərinin davam etdirilməsi

• 32 səhiyyə mütəxəssisi psixi sağlamlıq və psixososial dəstək üzrə beynəlxalq təlimlərdə iştirak edib.

ÖLKƏYƏ TƏHVİL VERİLİB

10 000

üz sipəri

10 000

qoruyucu eynək

140 000

respirator maska

8000

qoruyucu kombinezon

987 000

müayinə əlcəyi

QIYMƏTLƏNDİRİLİB:

15

xəstəxana

5

ilkin səhiyyə müəssisəsi



Proqram Avropa
İttifaqı tərəfindən
maliyyələşdirilir



World Health
Organization

REGIONAL OFFICE FOR
Europe

SAĞLAMLIQ ÜÇÜN HƏMRƏYLİK TƏŞƏBBÜSÜ

COVID-19 pandemiyasına qarşı mübarizə və Şərq Tərəfdaşlığı çərçivəsində dayanıqlı səhiyyə sektorunun yaradılması



AZƏRBAYCAN

LAYİHƏNİN NƏTİCƏLƏRİ
APREL 2020 - İYUN 2021

Səhiyyə işçilərinin bacarıqlarının artırılması

- 56 səhiyyə işçisi COVID-19-a nəzarət, İPN və COVID-19 hallarının idarə edilməsi üzrə təlimçi kimi hazırlanıb.
- 820 səhiyyə işçisinə İPN tədbirləri, ventilyasiya ilə əlaqəli pnevmoniya, səhiyyə müəssisələrində COVID-19 infeksiyasının yayılma riskinin qarşısının alınması və idarə olunması və əl gigiyenası üzrə təlimlər keçilib.
- 1870 səhiyyə işçisinə COVID-19 hallarının, o cümlədən uşaqlar, hamilə qadınlar və şəkərli diabet xəstələrində və trombotik ağırlaşmalar müşahidə olunan hallarda COVID-19-un klinik idarə edilməsinə dair təlim keçilib.
- ÜST-nin COVID-19 hallarının klinik idarə edilməsinə dair texniki rəhbərliyi tərcümə edilərək COVID-19-a qarşı mübarizəyə cəlb edilmiş 50-dən çox xəstəxanaya və milli səhiyyə tərəfdaşlarına paylanılıb.
- Dəstəyə ehtiyacı olan sahələri müəyyənləşdirmək üçün ölkənin 4 rayonunda yerləşən 5 xəstəxana COVID-19 hallarının idarə edilməsi qabiliyyəti üzrə qiymətləndirilib.

Pasiyentlərə qulluq üçün zəruri materialların təmin edilməsi

- Ağır COVID-19 simptomları olan xəstələr üçün 129 oksigen konsentratörü, 52 xəstə monitoru, əlavə oksigen vermək üçün 258 nazal boru və oksigen terapiyasında

istifadə üçün 258 venturi maskası ölkəyə təqdim edilib.

- Qanda oksigen saturasiyasını ölçmək üçün 60-dan çox səhiyyə müəssisəsinə 183 puls-oksimetr verilib.

Risklər barədə məlumatlandırma və icmalarla iş

- COVID-19-a qarşı cavab tədbirləri barədə əhali ilə risk kommunikasiyası işinin adaptasiyası üçün keçirilən davranışların qiymətləndirilməsi sorğusunun 3 raundu tamamlanıb.
- Yalnız informasiyanın yayılmasına qarşı mübarizə aparmaq üçün 20 media nümayəndəsinə ictimaiyyəti səhiyyə ilə bağlı düzgün məlumatlandırmanın vacibliyi mövzusunda təlim keçilib.

- Pandemiyaya qarşı mübarizədə iştirak edən 12 təşkilatın 20-dən çox nümayəndəsinə COVID-19-la bağlı media ilə işləmək və jurnalist sorğularının idarə olunması üzrə təlim keçilib.

- 150 səhiyyə işçisinə COVID-19 xəstələri və xəstə yaxınları ilə ünsiyyət və COVID-19 peyvəndləri ilə bağlı sualları cavablandırmaq üzrə təlim keçilib.

LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ TƏLİMLƏRDƏ İŞTİRAK EDİB:

2900

səhiyyə işçisi

1400

tibb və tibb bacısı tələbəsi

98

laboratoriya işçisi

40

media nümayəndəsi və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis

ÖLKƏYƏ TƏHVİL VERİLİB:

129

oksigen konsentratörü

258

nazal oksigen borusu

258

venturi maskası

52

xəstə monitoru

183

puls-oksimetr



Proqram Avropa İttifaqı tərəfindən maliyyələşdirilir



World Health Organization

REGIONAL OFFICE FOR Europe